


# Rəşad Məcidin yaradıcılığı haqqında...

Çağdaş Azərbaycan ədəbiyyatının önemli təmsilçilərindən biri olan Rəşad Məcid duygu və düşüncələrini şeir diliylə ifadə edərkən öz “səmimiyyətiyle” öne çıxır. Sadə bir dille, yalnız bir izahı mənimseməyən Rəşad Məcidin şeirlərini oxuyarkən, onun çəkdiyi acıcların, yaşadığını sevinclərin, sarsıldıqları ayrınlıqların, yaşadığını məğlubiyətlərinin, bitib-tükənməyən gözəlməyinin izlərini görmək mümkündür. Bu səbəbdən gələcəkdə onun şeirləriyle əlaqəli araşdırma edənlər bu misraların izinə düşərək onun hayatı və yaşadıqlarıyla bağlı bir çox məlumatı əldə edə biləcəklər.

Rəşad Məcid bu şeir anlayışıyla ədəbiyyata Türk Ədəbiyyatında “I. Yeni” şeir axımının qabaqcılı olan Orxan Veli ilə eyni pərdədən səslənir. Rəşad Məcid də eynilə Orxan Veli kimi gündəlik həyatı, həyatın axışını, bu axış içində gördükərini, yaşadıqlarını, yaşanılanlar qarşısındaki duygu və düşüncələrini kəlmələrin, məzmunların araxasına saxlamadan, içindən goldiyi kimi şeirə tökürlər. Beləcə həyatın içindən gələn bu şeirlərin misralarından bir şair ömrü poetik bir ırmaq kimi axıb gedir. Bir hava limanında sevgiliyə ayrılmışın, on gün öncəsində göy üzündə yaşanan ayrılıq ağrısını xatırlatmasının təsviri edən aşağıdakı sətirlər şairin şəxsən yaşadıqlarından başqa bir şey deyildir:



Bir azdan göydə olacaqsan,

Buludlardan yuxarıda,

Ulduzlara yaxın

...

On gün əvvəlki səsim

Yəqin oralarda

10 min metr yuxarıda dolaşır.

Rəşad Məcidin bu kitabında yer alan şeirlərindən sevgiyə həsr olunanların böyük bir qismi oxucuda sadəcə “bir” şəxsə yazılmış təssürati yaradır. Bütün bu şeirlər sistem, həsrət, sevgi ilə inşa edilmiş bir dünyani yixib, darmadağın edən o məchul şəxsə yönəlir... Onun həyatından, könlündən, ruhundan, hətta hüceyrələrindən ayrılib, qopub gedən bu poetik qəhrəman, sanki bu şeirlərin də müəllifi və yaradıcısıdır...

Şairin həyatındaki bu böyük “ayrılıq”, şairin ruhundan bu bir anda “gediş” ilə yaranan boşluq Rəşad Məcidin həsrət çəkən misralarıyla böyük bir burulğana çevirilir və bu burulğan sanki duyğular səli halında axıb gələn şeir irməgini içindən çəkib ayrılıq, həsrət, giley-güzər və vəfasızlıq dənizinə sürükleyir:

Sən elə telləri qırıb getmişən,  
Sən elə yaralar vurub getmişən,  
Təpəri yoxdu ki, dözüb dayansın,  
Nə mənim dünyamın,  
nə bu dünyanyan.

Rəşad Məcid ayrılıq dənizində, ümidişsəsinə çırpanın misralarıyla bir “axtarış” içinde adətən boğulan sətirlərin müəllifidir. Onu bu axtarışa yönəldən hiss iliklərinə qədər işləyən və sonra daşa dəyən sevginin zəif də olsa parlayan ümid işığıdır. Gedənin qayıdağına aid şairin üreyində cürcərən bu ümid onun misralarında həsrətə, darixmaq hissində qarışaraq bir çağırışa dönür:

Azdı, ya çoxdu demə,  
Bir gündə iki görüş.  
Giribdisə araya,  
Açı söz, sünə güllüş,  
Bir də qayıt, bir də dön,  
Təzə olsun bu gəliş.

Rəşad Məcidin şeirlərindəki ümidi tutnarəq edilən bu çağırış gedənin gəlməyişlərə başqa bir axtarışa çevirilir sanki, şairin bundan sonra aradığı şey “vəfa”dır. Ancaq gedənin “vəfasızlığı” onun şeirində ağrıya, acıya, giley-güzərə dönüşür:

Sən  
“devlə yol gedə” bilməzsən,  
Sən in bataqlıqda boğulanı  
çxarmaga giycün çatmaz  
Sevgidən ölmək,  
Darixmaqdən ölmək  
Ağlınə batmaz.  
Sən in sevməyə də, sevilməyə də  
giycün yetməz.

Eşqin qədim kitabından qeyd olunmuş bütün aşiqlerin verdiyi ortaq bir hökm vardır: “Gözəllərdə vəfa yoxdur, axtarma!”

Hətta Füzuli:

“Gər dersə ki, Füzuli gözəllərdə vəfa var,




*Aldanma ki, şair sözü əlbəttə yalandır*- etirafını edir.

Ancaq Rəşad Məcidin ümidi kiçik bir qıqlıcmıla yenidən alovlanır, ürəyindəki sevgi ümidi yenidən pöhrələnir. Onda gedənin geri qayıdağına aid ümidlər yox olmur, bu gözəlyiş başqa şeirlərə, misralara sırayət edir:

*Boğuluram səfələt içində, Həyat adlanan*

*bu bataqlıqdan  
çixmağa gücüm qalmayıb  
Bu yandan da sən gəlmirsən.*

Sevgilinin dönməyəcəyi gerçəyi ilə də-



fələrlə qarşılaşan, amma bu gerçəyə inanmaq istəməyən Rəşad Məcid hər şair kimi bir təsəlli qapısı axtarır. Nəhayət xatirələri bağırına basaraq o qapını aralayan Rəşad Məcid də “Bir də gəlməyəcək sənin tək qadın” təsəllisini sığınır. Bu təsəlliylə keçmişin xatirələriyle könlünü, ruhunu ovunduran şair az qala “sevgidə” kamilləşərək daha sonra başqa bir ayrılmış ruhunda yaratdığı sarsıntıları tərənnüm etməyə başlayır...

Bu ikinci “ayrılıq” Rəşad Məcidin doğulub böyüdüyü yurdundan, torpağından ayrılmışdır. Onun bu kitabda yer almasa da, Qarabağda talan olmuş uşaqlığının və gənciliyinin şəhəri Ağdam, Laçına, Şuşaya yazdığı həsrət və özləm dolu şeirlərini bilirik. Bu kitabda yer alan və “Şusa Dəftəri” başlığıyla yazdığı şeirlərə onun otuz il sonra vətən toprağıyla qovuşmağının tərənnübündən ibarətdir.

Rəşad Məcid gözəllərdən bir vəfa görməsə də, vəfali vətən toprağına qovuşduğu üçün xoşbəxtidir. Çünkü, onun poetikasında o topraqlar heç dəyişmədən əsl sahiblərini gözəleyən sadiq bir sevgilidir. “Mənim sadiq yarım qara topraqdır” deyərək əbədi gerçəyi dilə gətirən Aşıq Veysəl kimi Rəşad Məcid də bu vəfa və sədaqət qarşısında heyranlığını gizləyə bilmir. Öldüyüümüz zaman belə bizi bağırına basan vətən toprağıyla görüşməkdən, toprağın vəfasından dolayı özünü xoşbəxt sayır. Çünkü otuz il önce vətən toprağından ayrılan, ayrıılmağa məcbur qalan şair yenidən o topraqlara döndüyündə topraq onu köksündə çobanyastığı, kəklikləti, lalələri, gülləri və çiçəklərlə qarşılayır. İsa Bulağı da, Turşuş da, Kirs Dağı da, Cıdır düzü də öz yerindədir və əsl sahiblərini gözəylərlər. Sədaqət timsali olan o topraqlar şairi, dan yeri ağaranda Cıdır düzündə, bir günorta vaxtı İsa Bulağında, bir axşam üstü Turşuş yaylasında gəzərkən illər öncəsinə, uşaqlıq illərinə geri qaytarır:

*Turşusdan doldurub şüşəni*

*Bir dəstə çiçək dərib*

*Yoxuşa dirmənurkən*

*Baxsan özünə...*

*Ey şair! İnan ki, bu*

*Turşuyun hikmətidir,*

*Səni keçmişə göndərir*

*Körpə uşağı döndərir...*

“Şusa Dəftəri” Rəşad Məcidin Türkiyədə çixan dördüncü kitabıdır. Daha əvvəl onun Türkiyədə “Bir Daha Gəlməyəcək (Şeirlər)”, “Dəlicəsinə” (Esseler), “Qələməsiz Yazılanlar”, (Sosial Media Ədəbiyyatı) adlı kitablari çap olunub. Türk oxucularının yaxından tanıldığı Rəşad Məcidin daha çox sərbəst vəznde qələmə alınmış bu şeirlərinin də maraqla qarşılanağını ümid edirəm.

Bu yaxınlarda Rəşad Məcidin 60 yaşı tamam olur. Çap etdiyimiz “Şusa dəftəri” kitabı da “Türk Ədəbiyyatı Vəqfi” tərəfindən doğum günü münasibətilə əziz dostumuza yubiley hədiyyəsi olsun. Onu ürək-dən təbrik edir, yaradıcılıq uğurları arzulayırıam....

*İmdat AVŞAR*

11/08/2024- İstanbul